

QARS MÜQAVİLƏSİNƏ DAİR İNFORMASIYA RESURSLARI

Nadir İsmayılov

Biblioqrafiyaşünaslıq kafedrasının müdürü, dosent
kafedra_biblioqraf@mail.ru

Xülasə: Məqalədə Qars müqaviləsinə dair informasiya resursları araşdırılmışdır. Burada ilk növbədə müqaviləyə dair ilkin mənbələr, sonra isə iri elmi işlər tədqiqata cəlb edilmişdir. İnformasiya resursları müqavilənin imzalandığı ilk illərdə nəşr olunan məqalələr, sonra müstəqillik illərində nəşr olunmuş tədqiqat işləri və dövrü mətbuatda işq üzü görmüş məqalələr şəklində qruplaşdırılmışdır. Azərbaycan dilli mənbələr ayrıca, türk dilli mənbələr isə ayrıca öyrənilmiş, ilk öncə kitablar, sonra isə məqalələr tədqiq edilmişdir. Aparılan araşdırma zamanı üzə çıxarılan mənbələrin bəziləri özündə Qars müqaviləsinə dair önəmli mənbələri eks etdirir.

Açar sözlər: Qars müqaviləsi, informasiya resursları, ilkin mənbələr, müasir mənbələr, Azərbaycan dilli mənbələr, türk dilli mənbələr, xarici mənbələr, publisistik mənbələr, elmi mənbələr

Giriş. Ümmükmilli lider Heydər Əliyev çıxışlarında həmişə vurgulayırdı ki, "Naxçıvanın müxtəriyyəti tarixi hadisədir. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xiisusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyüնə görə, Naxçıvanın bütövlüyüňü, təhlükəsizliyini, dövlətçiliyini, müxtəriyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir." [22]

Məhz bu fikrə əsaslanaraq Qars müqaviləsinin Azərbaycanın ərazi bütövlüğünün qorunması baxımından önəmli tarixi hadisə olduğunu vurgulamaq olar. 20 maddə və 3 əlavədən ibarət olan müqavilənin bitmə müddətinin müəyyən edilməməsi ermənilərin Azərbaycan torpaqlarına dair ərazi iddialarının qarşısını almış olur. Qars müqaviləsi imzalandığı gündən bu günə qədər zaman-zaman siyasetçilərin, alımların diqqətini çəkmişdir. Dövrə və zamana uyğun olaraq müqavilə müxtəlif aspektlərdən şərh edilmişdir.

Problemin informasiya təminatının formallaşması istiqamətlərindən biri kimi Qars müqaviləsi ilə əlaqədar mənbələrin araşdırılmasında müsbət meyillər müşahidə edilir. Bu baxımdan turk alımları Evren Balta və Behlül Özkanı, azərbaycanlı alım professor Hacəli Nəcəfoğlunun, gürcü alımı Qeorgi Jujanaçvilinin əməyini qeyd etmək lazımdır. Qars müqaviləsi haqqında elmi əsərlər sistemində akademik İsa Həbibbəylinin, akademik İsmayılov Hacıyevin, BDU-nun rektoru Elçin Babayevin, millət vəkilləri Musa Qasımlının, Ziyafət Əsgərovun, professorlardan İsmayılov Musanın və başqalarının əsərlərinin mühüm yar tutduğu tədqiqat nəticəsində müəyyən edilmişdir. Burada ilk növbədə müqaviləyə dair ilkin mənbələr, sonra isə iri elmi işlər tədqiqata cəlb edilmişdir.

2. Milli elmi irsin toplanması mexanizminin işlənib hazırlanması. Hüquqi və maliyyə təminatı problemlərinin həlli;

3. Milli elmi irsin elmi emalı və konservasiyası. İnfomasiyanın analitik və sistematiq emalı və rəqəmsallaşdırma;

4. Milli elmi irsin təbliği sistemi. Regional və beynəlxalq təbliği mexanizmlərinin işlənib hazırlanması və tətbiqi.

İrs, milli irs, milli mədəni irs necə adlandırılmasından asılı olmayaraq milli-elmi irsin tərkib hissəsidir, elmi əsaslarla öyrənilir, qorunur və təbliği olunur. Qarşıya çıxan başlıca sual irsin müəyyənləşdirmə meyari, onun milliliyi və dəyərlər sistemində rolunun müəyyənləşdirilməsidir. Qlobal infomasiya məkanında bu istiqamətdə bir mənalı konsepsiya mövcud deyil. Müəyyənləşdirmə və qiymətləndirmə sahəsində formallaşmış bir dünya təcrübəsinin olmadığından müxtəlif ölkələrdə müxtəlif forma və metodlar tətbiq olunur.

Milli elmi irsə müxtəlif yanışmalar kontekstində müəyyən edilir ki, hər bir ölkə bu problemin həlli baxımından müstəqil strategiya müəyyənləşdirir. Bir çox hallarda bu məsələ dövlət və milli siyasetin çərçivəsində özünü ifadə edir.

MEK-də milli elmi irsin rəqəmsallaşdırılması prosesi ilə paralel rəqəmsal məkanda bu irsin intensiv təbliği sistemini işləyib hazırlamaq və tətbiq etmək zəruridir. Bu baxımdan multiformatda (çap və rəqəmsal) keçirilmiş sərgilərin siyahısı MEK-in son dərəcə unikal fonda malik olduğunu da müəyyənləşdirir. Akademik Hüseyin Həsənov, Hüseyin Cavid və Kazim Karabəkir, Bəkər Çobanzadə, Mirzə Feyzulla Qasızməzadə, Əhməd Cavad, Macarıstan Türkologiyası və Azərbaycan, ADR – 100, Georq Hazai, Mirzə Ələkbər Sabir və s. Belə olan halda problemin standart həllinin olmadığını və hər bir hal üçün unikal təbliğat formalarının seçilməsi tələb olunur.

AMEA MEK-in unikallığı bir də onun nadir kitab fondunda mühafizə olunan kolleksiyaları ilə müəyyənləşir. Bu kolleksiyada dünyada təkrarı olmayan bir çox nüsxələr qorunub saxlanılır.

Azərbaycan şərq elmlərinin öyrənilməsi sahəsində həmişə dünya elminde öz xüsusi çəkisiñə malik olmuşdur. Bu baxımdan MEK-in Şərq ədəbiyyatı fondunda mühafizə olunan kolleksiyaların xüsusi əhəmiyyətə malik olduğunu göstərmək olar. Bu istiqamətdə MEK-in əhəmiyyəti də diqqətə layiqdir. MEK-in fondunda saxlanılan Yevgeni Bertelsin, Boris Zaxoderin, Zahid Hüseynzadənin, Georq Hazainin, Yevgeni Belyayevin kolleksiyası milli irsin mühafizəsi və təbliği sahəsində çox əhəmiyyətlidir.

Azərbaycan tarixinə, elminə, ədəbiyyatına və mədəniyyətinə tarixən mərakeq göstərmiş xarici səfirlər, səyyahlar Azərbaycandan xeyli əlyazma və kitab məhsulu apardığı kimi bir çox nəşrləri, qiymətli kitablari da hədiyyə vermişdir. Bu baxımdan Diplomatik Fonda xarici səfirliliklərin hədiyyə etdikləri kolleksiyalar diqqəti çəlb edir. Burada əsasən Azərbaycan alim və yazıçılarının xaricdə nəşr olunmuş əsərləri yer alır. Milli irsin dünyada yayılması baxımından bu kolleksiyaların əhəmiyyəti misilsizdir.

Bələliklə, Mərkəzi Elmi Kitabxana milli elmi irsin öyrənilməsi, toplanması, mühafizəsi və təbliği sahəsində müəyyənləşdirildiyi strateji hədəflər istiqamətində ardıcıl və davamlı inkişaf etməkdədir, hər il əldə edilmiş göstəricilər nəticələrin məntiqi davamı olmaqdadır. MEK üzərinə düşən vəzifə öhdəliklərinə tam şəkildə icra etmiş, müasir standartlara cavab veren kitabxana-infomasiya işini təqdim etmiş, akademik icmanın və bütün oxucuların sorğularını cavablandırılmış, infomasiya mənbəyi olaraq kitabxana məlumatlarını media və sosial şəbəkələrdə geniş paylaşımiş, akademik icmanın kitabxana işinə cəlb etmiş, yeni təşəbbüsler reallaşdırılmış, “Milli Rəqəmsal Yaddaş”, “Vahid İdarəetmə Sistemi” və bu kimi başqa layihələri mütomadi gündəmə gətirmiş, işlek vəzifəyə salmış və elmi əsaslarla tədqiq etmiş, akademik strukturları və akademik icmanın kitabxana işində ikitirəfli iştirakçı cazibədar etmiş və kitabxana xidmətlərinin cazibədarlığının artırılması sahəsində fəaliyyətini genişləndirməkdədir:

1. Milli mədəni dəyərlərin öyrənilməsi və təbliği;
2. Qəbul edilmiş dünya mədəni dəyərlərinin öyrənilməsi və təbliği;
3. Preoritet istiqamətlərdə mədəni dəyərlərin öyrənilməsi və təbliği;
4. Regional və yerli mədəniyyət nümunələrinin öyrənilməsi və təbliği.

Milli Rəqəmsal Yaddaş (MRY) bazasının elmiləşdirilməsi məqsədi ilə fəaliyyət planı həyata keçirilir. İşlek səviyyəyə getirilmiş MRY layihəsi çərçivəsində elmi mənbələrin sistemləşdirilmiş qeydiyyat siyahısının birinci hissəsi hazırlanı, AMEA elmi müəssisələrinin əksəriyyəti tərəfindən MRY bazasına milli yaddaşa salınması tövsiyə olunan sənədlərin siyahısı təqdim olundu, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu Milli Rəqəmsal Yaddaş layihəsinə dəstək verdi.

Bələliklə, müəyyən edilir ki, Azərbaycanda milli irsin rəqəmsallaşdırılması və Milli Rəqəmsal Yaddaşın yaradılması üç tip infomasiya kütləsinin toplanması və sistemləşdirilməsi hesabına mümkündür:

1. Yerli xarakterli infomasiya kütləsi;
2. Regional xarakterli infomasiya kütləsi;
3. Respublika (dövlət) əhəmiyyətli infomasiya kütləsi.

Ədəbiyyat

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı. Azərnəşr, 1995. 55 s.
2. "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu // Azərbaycan, 1999, 14 mart.
3. Azərbaycan Respublikasının "Mədəniyyət haqqında" qanunu. Normativ texniki sənədlər. Axundov adına Milli Kitabxana. Bakı. 2015. 200 s.
4. "Azərbaycan Respublikasında kitabxana-infomasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə AR Prezidentinin sərəncamı // Azərbaycan, 2008, 7 oktyabr.
5. AMEA MEK-in hesabatı: 2012-2017-ci il.
6. Əliyeva-Kəngərlı A. Milli mənəvi dəyərlərimiz: yaradanlar və yaşadanlar. Bakı. Proqres. 2012. 581 s.

İnformasiya resursları müqavilənin imzalandığı ilk illərdə nəşr olunan məqalələr, sonra müstəqillik illərində nəşr olunmuş tədqiqat işləri və dövrü mətbuatda işq üzü görmüş məqalələr şəklində qruplaşdırılmışdır. Azərbaycan dilli mənbələr, türk dilli mənbələr ayrıca öyrənilmiş, ilk önce kitablar, sonra isə məqalələr tədqiq edilmişdir. Aparılan araşdırma zamanı üzə çıxarılan mənbələrin bəziləri özündə Qars müqaviləsinə dair önemli mənbələri eks etdirir.

Əsas hissə. 13 oktyabr 1921-ci ilədə Qarsda Sovet Rusiya
yi ilə Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiye arasında sülh müqaviləsi
imzalandı. Qars müqaviləsi adı ilə tarixə düşən sülh müqaviləsi 1922-ci il
sentyabr ayının 11-də qüvvəyə minmişdir. Müqavilənin imzalanmasında Azər-
baycan SSR-dən xalq dövlət nəzarəti komissarı Behbud Şahtaxtinski, Ermənistan
SSR-dən xalq xarici işlər komissarı Askanaz Mravyan, xalq daxili işlər ko-
missarı Poqos Makinzyan, Gürcüstan SSR-dən xalq hərbi-dəniz işləri komissa-
ri Şalva Eliva, xalq xarici işlər komissarı və xalq maliyyə işləri komissarı
Aleksandr Svanidze, TBMM-dən Ədirləndən millət vəkili, Şərq Cəbhəsi ko-
mandanı Kazım Qarabekir Paşa, Burdurdan millət vəkili Vəli bəy, İctimai İşlər
Katibliyinin keçmiş müavini Muxtar bəy, Türkiyənin Azərbaycanda səlahiy-
yətli nümayəndəsi Məmdəuh Şövkət bəy, Rusiya Sosialist Federativ Sovet Res-
publikasından Latviyada səlahiyyətli nümayəndəsi Yakov Qanetski iştirak et-
mişdir. Qars müqaviləsi bu gün Azərbaycanın öz ərazi bütövlüyü uğrunda
apardığı mübarizənin təməl prinsiplərini özündə eks etdirir. Naxçıvan Muxtar
Respublikasının taleyi məhz bu müqavilə ilə həll olunmuş, ermənilərin bu tor-
paqlara olan iddiasının əsassız olduğunu sübuta yetirmişdir. Bu müqavilə illər-
dir işgal altında olan Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün
Azərbaycanın haqlı davasının əsasını təşkil edir. Vətən müharibəsindən sonra
Qars müqaviləsi yenidən gündəmə gəlmış, yenidən tədqiq olunmağa və öyrə-
nilməyə başlanılmışdır. Aparılan araşdırımlar zamanı məlum olur ki, imzalan-
lığı gündən bu günə qədər müqavilə müxtəlif aspektlərdən tədqiq olunmuşdur.
Qars müqaviləsi haqqında informasiya-sənəd resurslarını tədqiq edərkən onun
mövzu-tipoloji mövqedən təhlilini vermək lazımdır. Bu sıradə müqaviləyə dair
rəsmi sənədlər əsas nüvə rolunu oynayır.

Qars müqaviləsinə dair ilkin informasiya resursları. İlkin mənbələr dedikdə rəsmi sənəd kimi tarixi müqavilənin əsas mətni, Şuşa bəyənnaməsinin əsas mətni, Ümumilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qars müqaviləsinin tarixi əhəmiyyəti haqqındaki fikirləri və Qars müqaviləsi haqqında dövlət sənədləri nəzərdə tutulmalıdır. Ümumilli Lider Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” “coxcildiliyi problemiñ tədqiqində metodoloji və konseptual əhəmiyyət kəsb edir. Burada Naxçıvan Ali Məclisinin sədrinin məsələ ilə əlaqədar imzaladığı sərəncamları da yada salmaq yerinə düşər.

Qars müqaviləsinə dair növbəti mənbələrdən biri kimi 1922-ci il martın 1-də Türkiyə Böyük Millət Məclisinin açılışının 2-ci ildönümü münasibətilə Atatürkün nitqini qeyd etmək olar. Nitqin mətni "Hakimiyətli milliyyə" qəzeti-

nin 2-3 mart 1922-ci il buraxılışlarında nəşr olunmuşdur. Həmin nitqində Ataturk Qars müqaviləsinin Türkiyənin Şərqdəki vəzivətini müəyyənləşdirdiyini və erməni məsələsinin məhz bu müqavilə ilə həll olunduğunu bildirirdi. [1]

Qars müqaviləsi Cənubi Qafqaz dövlətlərinin ittifaqını nəzərdə tuturdu. Bu haqda məlumatlara 25 dekabr 1921-ci ildə M.Frunze və İ.Əbilovun Atatürk arasında və 26.12.1922-ci il Əbilovla Türkiyə Xarici İşlər Naziri Y.Kamal Bəy arasında baş tutan danışqların mətnlərində rast gəlmək mümkündür. [4]

Müqavilənin paraqraflanması məsələsinə gəlincə isə “İstiqbal” qəzetinin 19 mart 1922-ci il buraxılışa görə müqavilə Türkiye Böyük Millet Məclisi tərəfindən 1922-ci ilin 17 mart tarixində keçirilən iclasında 179 səslə qəbul edilmişdir. Rusyanın arxiv materiallarına görə martin 3-də Azərbaycanda, martin 20-də Ermənistanda, iyunun 14-də Gürcüstanda təsdiq edilmişdir. 11 sentyabr 1922-ci il tarixində İrəvanda sənədlərin mübadiləsi həyata keçirildikdən sonra güvvəyə minmişdir. [17, s.57]

Türkiyənin "Vaxt" qəzeti 30 noyabr 1921-ci il buraxılışından əldə olunan məlumatlara görə, 12 dekabr 1921- 6 fevral 1922-ci il tarixlərində keçirilən Vəsinqton konfransının gündəliyində ermənilərin məsələsinə yer ayrılmamışdır. Bundan narzi qalan Amerika erməniləri bu problemin həlli nəcəfdən gələcək.

Azərbaycanlı alim İsmayııl Musanın müəllifi olduğu "Azerbaycan ve rus kaynaklarına görə 1921 Moskova-Kars antlaşmaları ve Kuzey Azerbaycanın toprak bütünlüyü meseleleri" adlı məqaləsinə istinadən qeyd edə bilərik ki, Erməni milli demokratlarının orqanı hesab olunan "Yoğovurdi Dzaiyn" qəzeti-nin 22 dekabr 1921-ci il buraxılışında bu məsələ ilə bağlı maraqlı məlumatlar dərc olunmuşdu. Bu məqalədə deyilir ki, 1921-ci il noyabrın 21-də erməni nümayəndələri ABŞ prezidenti U.Hardininq qəbuluna getmiş və "Türkiya Ermənistani"nın azad olunmasını tələb etmişdilər. Eyni gündə dövlət katibi A.Brianın qəbulunda olan daşnak nümayəndələri isə "Rusiya Ermənistani"nın azad edilməsi tələbini qoymuşdular. Alim tədqiqatlarında ermənilərin iddialarının Qərbin müəyyən dairələrində birmənali qarşılanmadığını qeyd edirdi. Onun qeydlərinə istinad edərək qeyd edə bilərik ki, ABŞ-in Ali komissarı təyin olunan polkovnik U.Haskel erməni xalqını "peşəkar dilənçi" kimi səciyyələndirir, İngiltərənin Xarici İşlər naziri Lord C.Kerzon erməni liderlərini "dəyərsiz kimsələr" adlandırdı. Həmin nazirliyin müşaviri Hardinq də onlar haqqında müsbət fikirdə de-yildi. Alimin müəllifi olduğu digər tədqiqat işində Qars müqaviləsinə dair əsas mənbələr toplanmış və şərh edilmişdir. [10: s. 220-234; s.440-442]

Qars müqailəsinə dair Azərbaycan dilli mənbələr. Müstəqilliyin ilk illərində Qars müqaviləsi yenidən gündəmə gəlmış və mətbuat səhifələrində müqaviləyə dair məqalələr nəşr edilmişdir. Bu tip sənədlərə misal olaraq İ.Rəhimovun müəllifliyi ilə “Azərbaycan” qəzetiinin 1991-ci il 12 aprel buraxılışında nəşr olunan “Qars müqaviləsinin taleyi”, qəzeti 1999-cu il 23 dekabr buraxılışında akademik İsa Həbibbəylinin müəllifliyi ilə nəşr olunan “Qars müqaviləsinə Naxçıvanın təmsilçisi” başlıqlı məqalə, “Xalq” qəzetiinin 2004-cü il 13 avqust buraxılışında “Qars müqaviləsi” başlıqlı məqaləni göstərmək olar.

Müasir dövrde Qars müqaviləsi tez-tez tədqiqat işlərinin obyektinə çəvrilmişdir. Belə ki, tarix elmləri doktoru Tamilla Musayevə və Adil Məmmədovun müəllifi olduğu "Исторические факты о деяниях армян на азербайджанской земле" adlı monoqrafiyada sənədlə əsaslarla arxiv materialları, epiq-janskoy zemle adlı monoqrafiyada sənədlə əsaslarla arxiv materialları, epiq-

żanskoj zemle adlı monoqrafiyada sənədlə əsaslarla arxiv materialları, epiq-

məlumatlar, ermənilərin Azərbaycan torpaqlarını ələ keçirmək və bu ərazi də öz dövlətlərini yaratmaq istəkləri araşdırılır. Bu məqsədə çatmaq üçün ermənilər Azərbaycan xalqına qarşı soyqırım, terror, deportasiya kimi sübut edilmiş mübarizədən istifadə etdilər. Monoqrafiya ermənilərin son bir əsrə tərəfdikləri vandalizm əməllərini dünya içtimaiyyətinə çatdırmaq, erməni separatizminin mənşeyini açmaq, ermənilərin Azərbaycanın tarixi torpaqlarına ərazi iddialarının əsassız olduğunu sübut etmək məqsədilə hazırlanmışdır. Bu baxımdan adı çəkilən kitabı Qars müqaviləsinə dair informasiya resurslarının tərkib hissəsi kimi öyrənmək məqsədə uyğundur.

Eləcə də Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyi münasibətilə nəşr olunan "Gümrü, Moskva və Qars müqavilələri" adlı monoqrafiya 2004-cü ildə Azərbaycan, türk, rus və fransız dillərində işıq üzü görmüşdür. Kitabda Qars müqaviləsinin türk dilində, rus dilində və fransız dillərində tam mətni verilmişdir. Bundan əlavə kitabda "Moskva və Qars müqavilələrində və ondan sonrakı dövrde Naxçıvan ərazisi" adlı yarım başlıq daxılində Naxçıvanın ərazi bütövlüyünün beynəlxalq hüquqi prinsiplərə əsaslandığı haqqında məlumat verilmişdir. [6, s. 131]

Hüsaməddin Məmmədovun tərtibati ilə 2004-cü ildə çap olunmuş "Qars müqaviləsi" adlı topluda müqavilənin Azərbaycan, rus, fransız və türk dillərində tam mətni toplanmışdır. Vəsait Azərbaycanda Atatürk mərkəzi tərəfindən AzAtam mətbəəsində nəşr edilmişdir.

Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş "Tarixi yaddaş Karguzarlıq sənədləri" adlı metodiki vəsaitdə "Qars müqaviləsi"nin tam mətni öz əksini tapmışdır. Metodiki vəsaitin tərtibçiləri dosent F.Şiriyev və dosent İ.Hacıyevdir. Metodiki vəsaitin önəmi ondan ibarətdir ki, burada tarixi baxımdan mühüm əhəmiyyət daşıyan 8 müqavilənin tam mətninin toplanmasıdır. 120 səhifəlik vəsaitin 76-84-cü səhifələrində "Qars müqaviləsinin" tam mətni verilmişdir. [11]

Aparılan araştırma zamanı məlum olur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talibovun görkəmli dövlət xadimi Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncamına əsasən hazırlanan tədbirlər planına müvafiq olaraq 2011-ci ilin oktyabr ayının 12-də Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyi və Qars müqaviləsinin 90 illiyi münasibətilə konfrans keçirilmiş, konfrans təqdim olunan materiallar 2012-ci ildə "Əcəmi" Nəşriyyat Poliqrafiya birligi tərəfindən nəşr edilmişdir. Məqalələr arasında tərəfimizdən aparılan araşdırmanın məzmununa uyğun olan Emin Şixəliyevin müəllifi olduğu "Qars müqaviləsi və Naxçıvanın muxtarlıq statusu" və İbrahim Kazimbəylinin müəllifi olduğu "Qars beynəlxalq müqaviləsinin tarixi əhəmiyyəti" adlı iki məqalə diqqətimizi çəkir. Bu mə-

qalələrdə Qars müqaviləsinin imzalanmasında Şahtaxtinskinin rolu, müqavilənin Naxçıvanın ərazi bütövlüyünü qoruması baxımından öncə vurgulanır. [5]

I.Hacıyevin müəllifi olduğu "Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri" adlı monoqrafiyada Azərbaycanın ərazi bütövlüyü baxımından Qars müqaviləsinin tarixi əhəmiyyəti öyrənilir. Monoqrafiyanın ayrı-ayrı hissələrində müəllif tərəfindən dəfələrlə Qars müqaviləsinə müraciət olunur. Belə ki, monoqrafiyada Qars müqaviləsi Naxçıvanın sərhədlərini müəyyənləşdirən beynəlxalq sənəd kimi təqdim olunur. Müəllif tərəfindən aparılan araşdırırmalar zamanı məlum olur ki, Qars müqaviləsi 1929-cu il fevralın 18-də imzalanmış qərarla kobud şəkildə pozulmuş və Naxçıvanın əraziləri Ermənistana verilmişdir. [7, s.118]

M.Qasımlının müəllifliyi ilə 2016-cı ildə nəşr olunan "Ermənistanın sovetləşdirilməsindən Azərbaycan ərazilərinin işgalinadək erməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər)" adlı monoqrafiyada "Kars konfransına hazırlıq dövründə ermənistanın iddiaları və Azərbaycana edilən təzyiqlər" və "Moskvada başlanan iş Karsda yekunlaşır: ərazi-sərhəd məsəlləleri həll edilir" adlı dördüncü və beşinci fəsillər tamamilə Qars müqaviləsinə və onun nəticələrinə həsr olunmuşdur. [9, s. 146]

"Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı" adlı monoqrafiyada isə Birinci Dünya Müharibəsi zamanı Qafqazda, Cənubi Azərbaycan (İran), Anadolu və Orta Asiyada türklerin, müsəlmanların (habelə xristianların və yəhudilərin) soyqırımı arxiv sənədləri və rəsmi mənbələr əsasında öyrənilmişdir.

Xəqani İsmayılov tərəfindən qələmə alınan kitabın 146-cı səhifəsində göstərilir ki, "Sonralar bolşeviklərin də Naxçıvanı ermənilərə verməyə çalışdığını görən Kazım Qarabəkir paşa və Türkiye rəhbərliyi üç Qafqaz Cumhuriyyətlərini və vasitəciliyi üzərinə götürmüş Moskvani sülh masası arxasında oturmağa məcbur edərək, 1921-ci ilin oktyabrin 13-də Qars müqaviləsinin imzalanmasına nail olmuşdular." [8, s.146]

Qars müqaviləsinə dair türk dilli mənbələr. Qars müqaviləsi ilə bağlı aparılan araşdırırmalar zamanı məlum olur ki, mövzu ilə bağlı mənbələr arasında türk dilində mühüm mənbələrə rast gəlmək mümkündür. Belə ki, 13-15 oktyabr 2011-ci il Türkiyə Cumhuriyyətinin Qafqaz Universitetinin və Azərbaycan Respublikasının Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən "3 Beynəlxalq Qafqaz Tarixi Simpoziumu (Qars Müqaviləsi və regional təsirləri)" adlı simpozium Qars müqaviləsinin 90 illik yubileyinə həsr olunmuşdur. Bu simpoziuma təqdim olunan tədqiqat işləri eyni adlı topluda işıq üzü görmüşdür. Topluya simpoziuma təqdim olunan 1-i Azərbaycan dilində olmaqla, ümumilikdə 16 məqalənin və Qars müqaviləsinə dair sənədlərin tam mətni daxil edilmişdir. Topluya daxil edilən məqalənin məzmunundan məlum olur ki, burada Qars müqaviləsi müxtəlif aspektlərdən öyrənilmişdir. Belə ki, topluda professor E.Şahinin "Moskova və Kars antlaşmaları öncəsində Kafkasya'daki siyasi və askerî gelişmeler", dosent Tuncay Öğünün "Kars antlaşmasına zəmin hazırlayan

savaşlar hakkında genel değerlendirmeye”, professor Esin Derinsu Dayının “Elviye-i selâse meselesi”nde gelinen son nokta: kars antlaşması”, dosent Serpil Sürmelinin “Kars konferansı ve Gürcistan”, professor İbrahim Ethem Ateturun “Moskova ve Kars anlaşmalarına göre Nahçıvan”, yardımcı dosent Ömer Erdemir “Kars konferansı sürecinde Türkiye ve Sovyet Rusya’nın karşılıklı endişeleri”, professor Mehmet Okur “Gümrü, Moskova ve Kars anlaşmaları çerçevesinde erməni sorunu üzerine genel bir değerlendirmeye”, Ömer Engin Lütem “Bir hukuki metin olarak kars antlaşmasının taşıdığı değer”, professor Dmitri Şvelidze “Kars antlaşması üzerine çağdaş yaklaşım”, professor Selçuk Uralın “Kars antlaşması’nda türk heyeti”, professor Georgi Jujunaşvilinin “Dönenin gürçü basınına göre Kars antlaşması’nın hukuki – siyasadır açısından değerlendirilmesi”, professor Roin Kavrelışvili və professor Nikoloz Axalkatsinin “Gürçü tarih biliminde Kars antlaşması üzerine kısa bir değerlendirme”, professor İsmayıllı Hacıyevin “Kars antlaşması: Nahçıvan topraklarının kaderi ve özerklik meselesi”, dosent Vaqif Qafarovun “Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsəlesi (1920-1921)”, yardımcı dosent Nebahat Arslanın “Zabit ceridesi ve Varlık gazetesinde Kars antlaşması”, Süleyman Tekirin “Türkiye’nin doğu sınırında çözüm: Kars konferansı ve Kars antlaşması” adlı məqalələri öz əksini tapmışdır. Bundan əlavə topluya Qars müqaviləsinin türkçə, rusca və ingiliscə tam mətninin surəti daxil edilmişdir. Aparılan araştırma zamanı məlum olur ki, topluda öz əksini tapan bir sıra məqalələrdə Qars müqaviləsinə dair bir sıra mənbələr şərh edilmişdir. Belə ki, Ömer Engin Lütemin müəllifi olduğu “Bir hukuki metin olarak kars antlaşmasının taşıdığı değer” adlı məqalədə Qars müqaviləsinə aid mənbələr təhlil edilir.

Tədqiqatın mövzusu baxımından önməli digər məqalə professor Georgi Jujunaşvilinin "Dönemin gürçü basınına görə kars antlaşması"nın hukuki – siyaset açıdan değerlendirilməsi" adlı məqalə hesab olunur. Bu məqalədə müəllif tərəfindən Qars müqaviləsinə dair Gürcüstan qəzetlərində nəşr olunan məqalələr tədqiq edilmişdir. Tədqiqat zamanı müəllif "Sosial-Federalist", "Kommunist", "Tribuna" və "Gürcüstan həqiqətləri" adlı qəzetlərə müraciət etmiş və məqalələrdə eks olunmuş fikirləri müxalifətin yanaşması və dövlətin yanaşması olmaqla iki istiqamətdə qruplaşdırılmışdır. Məqalədə "Sosial-federalist" qəzeti 16 və 17 mart 1921-ci il buraxılışlarında G.Klerin yazılarından, T.Qlontinin ""Menşeviklərin qərarı" adlı yazısından, eyni adlı qəzeti 25 mart 1921-ci il buraxılışında həmin müəllifin "Kamalin səhnələri" adlı yazısından, qəzeti 26 mart 1921-ci il buraxılışında nəşr olunan P.Miriniasvilinin "Moskva Konfransı və Gürcüstan" adlı yazısından, "Tribuna" qəzeti 14 və 23 oktyabr 1921-ci il buraxılışlarında S.Xundadzenin müəllifliyi ilə nəşr olunan "Qars müqaviləsindən dolayı" və "Qars müqaviləsi" başlıqlı yazılarından, həmin qəzeti 6 sentyabr 1921-ci il buraxılışında S.Deviyaninin müəllifliyi ilə nəşr olunan "Qonşuluq əlaqələri" adlı yazidan, "Gürcüstan həqiqətləri" adlı qəzeti 16, 25 və 28 oktyabr, və 18 noyabr 1921-ci il buraxılışlarında çap olunan müvafiq yazıldan parçalara rast gəlmək mümkündür.

Topluda tərəfimizdən aparılan tədqiqat baxımından mühüm hesab olunan məqalələrdən biri də Nebahat Arslan tərəfindən qələmə alınan "Zabit cerideleri ve Varlık gazetesinde kars antlaşması" adlı məqalə hesab olunur. Bu məqalədə müəllif tərəfindən TBMM-də Qars Müqaviləsi ilə əlaqədar keçirilən iclasların protokolları və Türkiyədə nəşr olunan "Varlık" qəzeti buraxılışlarında müqavilə ilə bağlı çap olunan yazılar tədqiq edilmişdir. Məqalədə bəlli olur ki, "Varlık" qəzeti nəşrə başladığı ilk gündən Qars müqaviləsinə dair bütün məlumatları nəşr edirdi. Müəllif araştırma zamanı "Varlık" qəzeti 1921-ci il oktyabr ayından 1922-ci il sentyabr ayına qədər nəşr olunan 81 buraxılışa müraciət etmiş və qəzətdən əlaqədar hissələri məqaləyə daxil etmişdir. [16]

Azərbaycanlı müəllif Emin Şixəliyevin müəllifi olduğu “Çankırı Karatekin Üniversitesi Uluslararası Avrasya Strateji Dergisi”nin 2012-ci il 2(1) sayılı buraxılışında nəşr olunan “Kars Antlaşması, Nahcivan’la Bağlı Siyasi Meseleler Üzerine Yeni Bir Değerlendirme ve Ermeni İddiaları” adlı məqalədə Naxçıvanın geosiyasi vəziyyəti və türk dünyasında önəmi araşdırılmışdır. Burada göstərilir ki, Naxçıvanın ərazi bütövlüyünün qorunması və statusunun Qars müqaviləsi ilə qazandığı tarixi həqiqətdir. Məqalədə Behbud bəy Şaxtanskinin Qars müqaviləsinin imzalanmasında oynadığı rol tədqiqata cəlb edilmişdir. [15, s.15-26]

Yıldız Tekniki Universitetinin Siyaset Elmi və Beynəlxalq Əlaqələr Fakültəsinin dosenti Evren Balta və Mərmərə Universitetinin Beynəlxalq Əlaqələr Fakültəsinin köməkçi dosenti Behlül Özkanın həmmüəllifliyi ilə 2016-ci il-də hazırlanmış “Türkiyə-Rusya İlişkilerine tarix ile baxmak” (Türkiyə-Rusiya əlaqələrinə tarix ilə baxmaq) adlı hesabat xarakterli nəşrdə Qars müqaviləsinə dair bir sıra faktlar öz əksini tapmışdır. Belə ki, nəşrdə qeyd olunur ki, “1921-ci ilin oktyabr ayında Ankara ilə Qafqazda Sovet Respublikaları Ermənistan, Azərbaycan və Gürcüstan arasında imzalanan Qars müqaviləsi ilə Türkiyənin şimalı şərq sərhədi bugünkü şəklini almışdır” [12].

İqtisadi ve Xarici Siyaset Araştırmaları Mərkəzinin hazırladığı “Dış Politika ve Güvenlik” adlı nəşrin 2019-cu il 5 sayılı buraxılışında verilən hesabat xarakterli sənəddə Qars müqaviləsinə toxunulmuş və göstərilmişdir ki, “Kars anlaşmaları ile 1925 Türk-Rus Dostluk ve Tarafsızlık Anlaşması, sınırların belirlenmesini sağlamadan ötesinde iki tarafin da dünya politikasına benzer bakışının, en azından birbirlerine sorun yaratmak istemediklerinin bir ifadesi olarak kabul edilməktedir.” [13, s.4]

“International Social Sciences Studies Journal” adlı jurnalın 2021-ci il üçün 7 sayılı buraxılışında İstanbul Gelişin Universitetinin və Atatürk Universitetinin əməkdaşları Ahmet Yavuz Şahinin və Muhammed Furkan Şahinin müəllifliyi ilə nəşr olunan “Azerbaycan Ekslavı Nahçıvan Özerk Cumhuriyeti’nin Karabağ’ın İşgalden Kurtarılması Sonrası Türkiye İle Azerbaycan Ticari İlişkilerindeki Önemi” adlı məqalədə Türkiye və Azərbaycan arasında iqtisadi əlaqələr və bu istiqamətdə Naxçıvan və Qarabağın rolü öyrənilmişdir. Bu məqsədlə müəlliflər tərəfindən geniş əhatəli araşdırmalar aparılmış və tarixi mən-

belerə müraciət edilmişdir. Araşdırma zamanı müəlliflər Naxçıvanın tarixi statusunun müəyyənələşdirilməsi baxımından Qars müqaviləsinə istinad etmişlər. [14, s. 1226-1232]

[14, s. 1226-1232] Vətən müharibəsindən sonra 2021-ci ilin iyun ayının 15-də Şuşada Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Erdoğan arasında imzalanan bəyannamə Qars mütqaviləsini yenidən gündəmə gətirmiştir. "Birgə Bəyannamədə tarixi Qars mütqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 il dən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir." (23)

Şuşa bəyannaməsi adı ilə tarixə düşən sənəd bəzi tərəfdaşlar tərəfindən Qars müqaviləsinin davamı kimi qiymətləndirilmişdir. Bu məqalələrə nümunə kimi Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin müəllifi olduğu "Qars müqaviləsindən Şuşa Bəyannamasına uzanan dostluq və qardaşlıq magistrallı" adlı məqaləni [19], Ramil Vəlibeyovun "Qars müqaviləsi və 100 il sonra imzalanan Susa Bəyannaməsi..." adlı [21] məqalələri və s. misal göstərə bilərik.

Problemin informasiya terminatında elmi konfrans materiallarının rolunu xüsusi qeyd etmək lazımdır. Bu baxımdan Naxçıvan Dövlət Universiteti və EA-nın Naxçıvan bölməsinin fəaliyyətinin sistemli xarakter daşıdığını görmək mümkündür. Qeyd edilən təşkilatlar müqavilənin 90 və 100 illik yubileyleri münasibətilə türk alımlarının də iştirak etdiyi Beynəlxalq tədbirlər keçirmişlər.

Qars müqaviləsinin informasiya təminatında əsas mənbələrdən biri ensiklopediyalardır. Bu baxımdan 2005-ci ildə çap olunmuş Naxçıvan ensiklopediyasını I cildində verilən məqaləni qeyd etmək lazımdır. Eyni zamanda qars müqaviləsi ilə əlaqədar vikipediyaların əhəmiyyətini də qeyd etməliyik.

Nəticə. Problemin öyrənilməsi üzrə mövcud mənbələrin episentrinin turk dilli ədəbiyyatın olduğu müəyyən edilmişdir. Azərbaycan dövlət adamlarından daha çox Behbud ağa Şaxtaxtinskinin, İbrahim Əbilovun, Nəriman Nərimanovun, Həmid Sultanovun və başq. adları qars müqaviləsinə dair tədqiqat əsərlərində daha çox keçdiyi məlum olmuşdur.

Qars müqaviləsinə dair informasiya resurslarının öyrənilməsi zamanı məlum olur ki, müqavilə imzalandığı gündən bu günə qədər müxtəlif istiqamətlərdə şərh edilmiş və dövrü mətbatda məqalə şeklinde, müstəqillik illərində isə iri həcmli monoqrafiyalar, metodik vəsaitlər şeklinde işıq üzü görmüşdür. Müqavilənin tarixi əhəmiyyətini nəzərə alaraq müstəqil bibliografik məlumat bazasının yaradılmasının fikrimizcə, vaxtı catmışdır.

Ədəbiyyat

Azərbaycan dilində

1. Azərbaycan Respublikasının Dövlət Arxivisi, f. 28, siy. 1, iş 230, v. 58.
 2. Azərbaycan Respublikasının Dövlət Arxivisi, f. 28, say. 1, iş 223, v. 81
 3. Azərbaycan Respublikasının Dövlət Arxivisi, f. 28, siy. 1, iş 230, v. 26
 4. Azərbaycan Respublikasının Dövlət Arxivisi, f. 28, siy. 1, iş 68, v. 1-4, 8, 10, 14, 17, 20
 5. Behbud ağa Şahtaxtinski və Qars müqaviləsi. – Bakı: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi. – 2012. – 88 s.
 6. Gümrü, Moskva və Qars müqavilələri. – Naxçıvan. – 2014. – 141 s.
 7. Hacıyev İ. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri. Naxçıvan “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi. – 2012. – 192 s.
 8. İsmayılov X. Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı. – Bakı: “Saral” Poliqrafiya MMC. – 2017. – 304 s.
 9. Qasımlı M.C. Ermənistanın sovetləşdirilməsindən Azərbaycan ərazilərinin işgalini nadəkerməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər). – Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fondu. 2016. – 520 s.
 10. Musa İ. Azərbaycanın xarici siyaseti: Dövlətlərarası münasibətlər və Azərbaycan (aprel 1920- oktyabr 1991-ci illər): Dörslik. Üç hissədə. İkinci hissə. – Bakı: Bakı Universiteti Nəşriyyatı. – 2018. – 516 s
 11. Tarixi yaddaş – karguzarlıq sənədləri. – Bakı: “Bakı Universiteti” nəşriyyatı. – 2009. – 120 s.

Türk dilinde

12. Balta, E., Özkan, B. Türkiye-Rusya İlişkilerine tarih ile bakmak: Boğaziçi Üniversitesi – TÜSİAD Dış Politika Forumu Araştırma Raporu, – DPF 2016-RR 01. – 2016
 13. Çelikpala, M. Bugüne tarih olarak bakmak: Türkiye-Rusya ilişkilerinin seren-camı ve geleceği// Dış Politika & Güvenlik. – 2019. – 31 s.
 14. Şahin, A.Y. & Şahin, M.F. "Azerbaycan Ekslavı Nahçıvan Özerk Cumhuriyeti'nin Karabağ'ın İşgalden Kurtarılması Sonrası Türkiye İle Azerbaycan Ticari İlişkilerindeki Önemi" International Social Sciences Studies Journal, 2021 (e-ISSN:2587-1587) Vol:7, Issue:80; pp:1226-1232
 15. Şıhaliyev, E.. Kars Antlaşması, Nahcivan'la Bağlı Siyasi Meseleler Üzerine Yeni Bir Değerlendirme ve Ermeni İddiaları. – Çankırı Karatekin Üniversitesi Uluslararası Avrasya Strateji Dergisi, 2012. 2(1), 15-26
 16. Uluslararası Kafkasya tarih sempozyumu (kars antlaşması ve bölgesel etkileri) 13-15 ekim 2011. – Kars, – 2012. – 367 s.

Rus dilinde

17. Сборник действующих договоров, соглашений и конвенций, заключенных иностранными государствами, выпуск 3. Москва. – 1922

18. Мусаева Т., Мамедов А. Исторические факты о действиях армян на азербайджанской земле. Баку, Елм. – 2003. – 208 с.

Internet resursslari

19. Babayev E. Qars müqaviləsindən Şuşa Bəyannaməsinə uzanan dostluq və qardaşlıq magistralları// xalqqazeti.com/ 10.10.2021

20. Qars müqaviləsi//wikipedia.org)/06.10.2021
21. Vəlibəyov R. Qars müqaviləsi və 100 il sonra imzalanan Şuşa Bəyannaməsi..// ikisahil.az/10.10.2021
22. Hacıyev İ. Qars müqaviləsi və Naxçıvanın statusu məsəlesi// nuhcixan.az
23. prezident.az

N.Ismailov

Information resources on the kars agreement Summary

The article examines information resources on the Kars agreement. First of all, the research involved, primary sources on contract, then major scientific works. Information resources are grouped by articles published in the early years of the agreement, followed by studies published during the years of independence and articles published in periodicals. Sources in the Azerbaijani language were studied separately, sources in the Turkic language were studied separately, first were studied books and then articles. Some of the sources identified during the investigation contain important sources on the Kars Agreement.

Key words: Treaty of Kars, information resources, primary sources, modern sources, sources in Azerbaijani, sources in Turkish, foreign sources, journalistic sources, scientific sources.

Н.Исмаилов

Информационные ресурсы по карскому договору Резюме

В статье исследуются информационные ресурсы по Карскому соглашению. В исследованиях были задействованы, прежде всего, первоисточники по контракту, а затем крупные научные работы. Информационные ресурсы сгруппированы по статьям, опубликованным в первые годы действия соглашения, за которыми следуют исследования опубликованные за годы независимости и статьи, опубликованные в периодических изданиях. Источники на азербайджанском языке изучались отдельно, источники на тюркском языке изучались отдельно, сначала изучались книги, а затем статьи. Некоторые из выявленных в ходе исследования источников содержат важные ресурсы по Карскому соглашению.

Ключевые слова: Карский договор, информационные ресурсы, первоисточники, современные источники, источники на азербайджанском языке, источники на турецком языке, зарубежные источники, журналистские источники, научные источники.

Rəyçi: p.ü.f.d.,dos. S.P.İsmaylova